

# İFRAT TƏMİZ MONOMERLƏRİN ALINMASINDA QAZBOŞALMALARININ TƏTBİQİ

N.M. TABATABAEİ

*Təbriz Tərbiyyət Müəllim Universiteti*

**A.M. HƏŞİMOV, R.N. MEHDİZADƏ, M.Ə. HƏSƏNOV**

*Azərbaycan EA Fizika İnstitutu,  
370143, Bakı, H. Cavid prospekti, 33*


Elektrik qazboşalmalarının tə'siri şəraitində "monomer-adsorbent" sisteminde absorpsiya prosesləri tədqiq edilmişdir. Östərilmişdir ki, elektrik qazboşmasının tə'siri nəticəsində adsorbenlərdə müşahidə edilən keyfiyyət dəyişiklikləri, absorpsiya proseslərinin effektivliyini ehemiyətli dərəcədə yüksəldir.

Polimer materialların mühüm elektrofiziki, mexaniki, kimyəvi və digər xüsusiyyətlərinin yüksək göstəriciləri bu materialların geniş sənaye-məişət tətbiqini tə'min etmişdir.

Müasir sənayenin bugünkü səviyyəsi, polimer materiallarının əsas xüsusiyyətlərinə yeni-yeni tələblər tətbiq etdiyiindən, bu materialların əldə edilməsi texnoloji prosesin bütün mərhələlərində yeni üsul və vasitələrin tətbiq olunmasını tələb edir [1,2]. Bu baxımdan polimer materialın sintezi proseslərinə güclü elektrik sahələrinin və qazboşalmalarının tə'siri, bəsiz və ifrat təmizlik dərəcəsi olan materiallar əldə etmək nöqtəyi-nezərindən, perspektivli tə'sir vasitəsi hesab edilir. Ədəbiyyatda bu sahədə

aparılan azsaylı tədqiqatlardan mə'lum olur ki, qüclü elektrik sahələrinin və qazboşalmalarının tə'sirlərindən istifadə edilən kimyəvi proseslərin öyrənilməsində bir sıra, həlli tələb olunan məsələlər mövcuddur [3]. Tədqiqatlardan alınmış müsbət neticələrin elmi izahatları be'zi hallarda birqiyəmtli olmadıqından ədəbiyyatda mübahisələr doğurmuş olur. Odur ki, bu istiqamətdə tədqiqatların davam etdirilməsinin vacibliyini zəruri hesab edilir.

Təqdim olunan məqalədə "maye-adsorbent" sistemine elektrik qazboşalmalarının tə'siri nəticəsində, sistemdə reallaşan proseslər və onların fiziki mahiyyətləri araşdırılmışdır [1, 2].



*Sək. 1. Təcrübənin elektrik sxemi.*

İşdə adsorbent olaraq, KSM – markalı silikageldən, monomer isə S<sub>2</sub>-S<sub>10</sub> fraksiyası istifadə edilmişdir. Silikagel istifadə edilməzdən əvvəl,  $T=180^{\circ}\text{C}$  temperaturda  $\tau=5$  saat muddətinde xüsusi gurğuda regenerasiya edilmişdir. Monomere əlavə edilən qarışq ( $20\pm500$ ) mg/l intervalında götürülmüşdür. İşlədilən qurğunun əsas hissəsi adsorbentlə doldurulmuş ampuladır. Tədqiq olunan monomer müxtəlif sür'ətlərlə bu ampuladan keçirilir və həmin sür'ətlərə uyğun təmizlənmiş maye xüsusi hazırlanmış qablardada analiz üçün ayrıılır. Təcrübələrde arakəsməli və tacəkilli

elektrik qazboşalmalarının tə'sirlərindən istifadə edilmişdir. İşdə istivadə edilən qurğunun elektrik sxemi şəkil 1-də göstərilmişdir. Otaq temperaturunda, yuxarıda göstərilən üsul əsasında, hər iki növ elektrik qazboşmasının "monomer-adsorbent" sistemine tə'siri samanı alınan neticələr cədvəl 1-də göstərilmişdir.

Cədvəldən göründüyü kimi elektrik qazboşmasının "monomer-adsorbent" sistemine tə'siri nəticəsində monomer, sistemdə olan qarışqlardan 100% təmizlənir.

"Monomer-adsorbent" sistemində elektrik qazboşalmasının hansı komponente tə'sir etdiyini müəyyen etmək

üçün bu, komponentlərə ayrı-ayrılıqda elektrik qazboşalmasının tə'siri tədqiq edilmişdir. Alınan nəticələr cədvəl 2-de təqdim olunmuşdur.

Cədvəl 1

Həcmi sür'ət, saat <sup>-1</sup>	11.2	4.5	2.25	1.50	1.20	0.9	0.75
Qalıq qarışıq, mq/l							
Boşalmanın tə'siri olmadıqda	32	24	16	16	12	12	12
Qeyri bircins el. sahadə tac boş. tə'siri. U=15 kV	12	8	4	2.4	2.4	0	0
Zəif qeyri bircins el. sahəsində arakəsm. boş. tə'siri U=15 kV	8	4	4	0	0	0	0

Cədvəl 2

Həcmi sür'ət, saat <sup>-1</sup>	11.2	4.5	2.25	1.50	1.20	0.9	0.75
Qalıq qarışıq, mq/l							
Boşalmanın tə'siri olmadıqda	32	24	16	16	12	12	12
Qeyri bircins el. sahadə tac boş. tə'siri. U=15 kV	12	4	4	0	0	0	0
Zəif el. sahəsində arakəsm. boş. tə'siri U=15 kV	8	4	4	0	0	0	0

Cədvəldən göründüyü kimi, monomerlərin qarışıqlar-  
dan temizlənməsi üçün "monomer-adsorbent" sistemində  
yalnız adsorbentin qazboşalmasında aktivləşməsi kifayət  
edir.


Bu nəticə sənayedə bir çox texnoloji proseslərin apa-  
rilması üçün mühüm əhəmiyyətə malikdir. Çünkü, bu pro-  
sesdə yüksək gərginliklərin tətbiqi ilə əlaqədar olan, qəza  
hadisələri aradan götürülür.

Elektrik qazboşalmasında aktivləşdirilən adsorbentlə-  
rin udma qabiliyyətinin, vaxtdan asılı olaraq, deyişməsini  
yoxlamaq üçün adsorbent aktivləşdirildikdən sonra xüsusi  
qapalı ampulalarda (1-6) ay müddətində saxlanılmış və  
sonra texnoloji proses aparılmışdır. Alınan nəticələr gös-

termişdir ki, 30 san. müddətində elektrik qazboşalmasının  
tə'sirine me'ruz qalmış adsorbent 6 ay müddətində öz ak-  
tivləşmiş qabiliyyətini saxlayır.

Qazboşalmanın tə'siri nəticəsində adsorbsiya proseslə-  
rində müşahide edilən yüksək effektivliyin fiziki mahiyəti  
araşdırıllaraq, müəyyən edilmişdir ki, adsorbsiya pro-  
seslərinin intensivliyinin yüksəlməsinə səbəb, qazboşal-  
malarının tə'sirlərinə me'ruz qalan adsorbentlərdə elek-  
trik yüksək vəziyyətlərin eməle gelmesidir.

Adsorbentlərin səhində elektrik yüksək vəziyyətlərin  
eməle gelməsi proseslərini tədqiq etmek üçün [4]-də şərh  
edilən qurğudan istifadə edərək, TSR-termostimullaşma  
relaksasiya üsulundan istifadə edilmişdir.




Sək.2. Arakəsmeli boşalmanın tə'siri nəticəsində silikagelin TSR spektri

Arakəsmeli elektrik qazboşalmalarının tə'sirlərindən  
istifadə edərək, aparılan tədqiqatlarda əldə edilmiş TRS


spektri səkil 2-də təqdim edilmişdir. Spektrdə  $T_1=38^\circ S$ ,  
 $T_2=300^\circ S$  və  $T_3=438^\circ S$  temperaturlara uyğun olan mak-

simumlara nəzərən hesablanmış elektrik yüklerinin  
miqdarı aşağıdakı kimi təqdim edilmişdir:

$$Q_1=2,9 \cdot 10^{-7} \text{ KI}, Q_2=8,4 \cdot 10^{-7} \text{ KI}, Q_3=3 \cdot 10^{-7} \text{ KI}$$



Şək. 3. Müsbat tac boşalmasının te'siri nəticəsində silikagelin TSR spektri.



Şək. 4. Mənfi tac boşalmasının te'siri nəticəsində silikagelin TSR spektri.

Bu istiqamətde tədqiqatların davamı olaraq, sabit gərginlikli tac boşalmasının te'sirlerindən istifadə edilmişdir. Tac əmələ getiren elektrodun mənfi və müsbat işaretlərinə uyğun olan hallarda əldə edilmiş TSR spektrleri, uyğun olaraq, Şəkil 3 və 4-də nümayiş etdirilmişdir. Her iki spektrə nəzərən hesablanmış elektrik yüklerinin miqdarı aşağıda göstərilən qiymətlərdə olmuşdur:

Şəkil 3 -  $Q_1=1,5 \cdot 10^{-7} \text{ KI}, Q_2=1,8 \cdot 10^{-7} \text{ KI}, Q_3=2,6 \cdot 10^{-6} \text{ KI}$

Şəkil 4 -  $Q_1=4,2 \cdot 10^{-5} \text{ KI}, Q_2=3,3 \cdot 10^{-7} \text{ KI}, Q_3=1,8 \cdot 10^{-6} \text{ KI}$

Belelikle aparılan tədqiqatların nəticələrində mə'lum olur ki, elektrik qazboşalmalarının te'sirlerindən istifadə edərək, adsorbsiya proseslərinin effektivliyini əhəmiyyətli dərəcədə yüksəltmək olar. İşde alınmış nəticələrə kimya, neft, neft kimyası, qaz və digər uyğun sənaye sahələri üçün əhəmiyyət kəsb edir.

[1] A.L. Koulg i F.S. Rizenfelgd. "Oçistka qaza". Per. s anql. İzd.2-e, M. "Nedra", 1968, s.396

[2] Adsorbsiya iz rastvorov na poverhnostyax tverdix tel. Red. Q. Parfit i K. Roçestr. Per.s anql, 1986.

N.M. TABATABAEI, A.M. HƏŞİMOV, R.N. MEHDİZADƏ, M.Ə. HƏSƏNOV

- [3] A. Klonfer. Vliyaniye elektriçeskoqo razryada na adsorbtsiyu azota i okisi uqleroda na titane. V.kn. "Sorbtionniye protsessi v vakkume". M. "Atomizdat", 1966, s. 316.
- [4] Pod redaktsiyey Q. Sesslera. Elektreti, M. Mir, 1983.

**Н.М. Табатабаи, А.М. Гашимов, Р.Н. Мехтизаде, М.А.Гасанов**

**ПРИМЕНЕНИЕ ЭЛЕКТРИЧЕСКИХ РАЗРЯДОВ ДЛЯ ПОЛУЧЕНИЯ  
СВЕРХЧИСТЫХ МОНОМЕРОВ**

Исследовались адсорбционные процессы в системе "мономер-адсорбент" при воздействии электрических разрядов. Показано, что воздействие электрических разрядов на адсорбент значительно повышает эффективность адсорбционных процессов в системе.

**N.M. Tabatabaei, A.M.Gashimov, R.N.Mekhdizadeh, M.A.Gasanov**

**APPLICATION OF THE ELECTRICAL DISCHARGES FOR SUPERPURE  
MONOMERS RECEPTION**

The adsorption processes in "monomer-adsorbent" system at influence of the electrical discharges were investigated. Is shown that the influence of the electrical discharges on adsorbent considerably raises efficiency of adsorption processes in system.

*Дата поступления: 01.03.01*

*Редактор: Э.М. Шахтахтинский*